

## Mövzu 4

### Sənədlər, sənədli təhlil, cinayətlərin aşkar edilməsində və araşdırılmasında onlardan istifadə prinsipləri

#### Plan

1. Təsərrüfat əməliyyatlarını əks etdirən sənədlər. Sənədlərin təsnifatı.
2. Sənədli təhlilin mahiyyəti, üsulları və hüquq-mühafizə orqanlarının fəaliyyətində əhəmiyyəti.
3. Sənədlərin saxtalaşdırma üsulları və cinayətlərin araşdırılmasında onlar barədə biliklərin əhəmiyyəti

#### Ədəbiyyat

1. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu.  
Bakı 02 sentyabr 2004-cü il.
2. «Mühasibat uçotu və audit» Q.Rzayev, Bakı, 2002-ci il.
3. Ş.İ.Abdurahmanov, Q.Rzayev. «Məhkəmə mühasibatı». Bakı, 2005.
4. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23.01.1997-ci il tarixli 5 nömrəli əmri ilə təsdiq edilmiş «Müəssisələrin uçot siyaseti haqqında» Əsasnaməsi.
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20.10.1995-ci il tarixli 94 nömrəli əmri ilə təsdiq edilmiş «Müəssisələrin illik mühasibat hesabları və onların tərtibi qaydaları».
6. T.M.Dmitriyenko, S.Q.Sadayev «Sudebnaya buxqalteriya (pravovaya)». Uçebnik. Moskva, 1999.

## GİRİŞ

Jinayətlərin araşdırılmasında həmin metodun elementləri olan mühasibat balansının, uçot hesablarının, ikili yazılış üsulunun, əşya hesablama işlərinin, kalkulyasiya və s. rolunu araşdırırdıq.

Məhkəmə mühasibatı metodlarının sisteminde sənədli təhlil metodudan mühüm yer tutur, çünki bu metod həm tez-tez tətbiq olunur, həm də araşdırılan jinayətin açılmasında, sübut bazasının yaranmasında əvəzedilməzdır. Məsələn, jinayət nəticəsində vurulmuş ziyanın dəqiq məbləğini müəyyən etmək üçün mütləq ilkin sənədlərin təhlilini aparmaq lazımdır. İbtidai araştırma zamanı sənədli təhlil sərbəst metod olmaqla yanaşı, mühasibat və iqtisadi təhlillər metodlarının məntiqi davamı kimi özünü biruzə verir.

Sənədli təhlil həm də təhlil olunan obyektlərin növlərindən asılı olaraq fərqlənir, yəni təhlil zamanı yalnız mühasibat sənədləri deyil, qeyri-rəsmi uçot sənədləri də təhlil olunur (əməliyyat uçotu, mühafizə orqanlarının qeydləri, qaralamalar və s.).

Sual 1.

Iqtisadi sahələrdə törədilən cinayətlərlə mübarizədə mühasibat uçotu metodunun əhəmiyyətini əvvəlki mövzularda açıqlamışıq. Jinayətlərin araşdırılmasında həmin metodun elementləri olan mühasibat balansının, uçot hesablarının, ikili yazılış üsulunun, əşya hesablama işlərinin, kalkulyasiya və s. rolunu araşdırırdıq.

Məhkəmə mühasibatı metodlarının sisteminde sənədli təhlil metodudan mühüm yer tutur, çünki bu metod həm tez-tez tətbiq olunur, həm də araşdırılan jinayətin açılmasında, sübut bazasının yaranmasında əvəzedilməzdır. Məsələn, jinayət nəticəsində vurulmuş ziyanın dəqiq

Məbləğini müəyyən etmək üçün mütləq ilkin sənədlərin təhlilini aparmaq lazımdır. İbtidai araşdırma zamanı sənədli təhlil sərbəst metod olmaqla yanaşı, mühasibat və iqtisadi təhlillər metodlarının məntiqi davamı kimi özünü biruzə verir.

Sənədli təhlil həm də təhlil olunan obyektlərin növlərindən asılı olaraq fərqlənir, yəni təhlil zamanı yalnız mühasibat sənədləri deyil, qeyri-rəsmi uçot sənədləri də təhlil olunur(əməliyyat uçotu, mühafizə orqanlarının qeydləri, qaralamalar və s.).

Sənədli təhlil məhkəmə mühasibatı metodlar sisteminin bir elementi olub, məhkəmə-iqtisad tədqiqlərində axırnjıların xüsusi metodoloji prinsiplərinə əsaslanır.

Məlumat sisteminde xüsusi ziddiyətsizlik(ziddiyətlilik) prinsipi ayrı-ayrı təsərrüfat və maliyyə əməliyyatlarını əks etdirən sənədlərin düzgün tərtib edilməsində özünün müəyyənedijи əhəmiyyətini(rolunu) biruzə verir.

Sənədli təhlil metodu –ilkin uçot məlumatlarının mənbəyi olan mühasibat sənədlərinin formalaşması prosesini xarakterizə edən, həmin sənədlərin xariji tərtibatında və məzmununda faktiki halların təzahür olunması xüsusiyyətlərinin retrospektiv tədqiqidir.

Sənədlərdə uyğunsuzluqlar aşağıdakı formada aşkar olunur: 1)bir sənədin məzmununda olan uyğunsuzluqlar; 2)bir əməliyyat və ya onunla bağlı əməliyyatları əks etdirən sənədlərin məzmununda olan ziddiyətlər; 3)eyni növlü əməliyyatları əks etdirən sənədlər arasında ziddiyətlər.

Mənimsəmə faktlarını və iqtisadi sahələrdə törədilən digər jinayətlərin aşkar edilməsi zamanı təftiş, auditor və istintaq təjrübəsində hər bir növ uyğunsuzluğun aşkar edilməsi üçün konkret qrup üsullarından istifadə edilir.

Gələjək təjrubi fəaliyyətdə tətbiq olunajaq təhlilin aparılması üsullar sistemində yiyələnmək üçün aşağıdakıları mükəmməl bilmək vajibdir:

1) hüquqi təjrübədə sənədli təhlilin həll etdiyi vəzifələr; 2) ayrı-ayrı üsulların məhiyyətini, effektivlik şəraitini, ayrı-ayrı üsulların tətbiqi qaydalarını, bu

üsullar vasitəsi ilə müəyyən olunan ibtidai araşdırmanın daha çox rast gəlinən təpik şəraitləri; 3) təjribədə jinayətlərin aşkar edilməsi, açılması və istintaq üçün tətbiq olunan sənədləri təhlilin perspektivləri.

Təhlil olunan prosesin hüquqi normaların, təlimatların və digər qayda-qanunların tələblərinə uyğun olub-olmaması onu tətbiq edən subyektlərin ümumi borju olmaqla yanaşı, iqtisadi sahələrdə törədilən jinayətlərin aşkar edilməsi, açılması, tam obyektiv və hərtərəfli araşdırılması, jinayətlərin törədilməsinə köməklik göstərən şərait və səbəblərin müəyyən edilməsi təhlilin əsas vəzifələrindən biridir.

Ayrı-ayrı sahələrdə təjribi tətbiqinə əsasən təhlilin daha dəqiq vəzifələrini ayırmak olar. Məsələn, təftiş müfəttişinin, auditorun, hüquq-mühafizə orqanları nümayəndələrinin mülahizələrinin yoxlanılması üçün müxtəlif üsul və metodlar tətbiq olunmaqla daha dəqiq vəzifələr həll edilir.

Axtarılan qanun pozuntularından, aşkar edilmiş jinayətlərin xüsusiyyətlərindən, onlara verilən hüquqi qiymətdən asılı olmayıaraq, istənilən halda yoxlanılan sənədlərin tətbiqinə qoyulan tələblər əsas olaraq qalır.

Sənədlərin tərtibi zamanı qanunların tələblərinə riyaət etmək xüsusiyyətindən asılı olaraq sənədlər aşağıdakılara bölündürler:

- 1.Keyfiyyətli;
- 2.Keyfiyyətsiz.

Sənədlərin anlayışı, təsnifatı və əhəmiyyəti ikinci sualda araşdırılacaq.  
**Nəticə.**

Beləliklə, biz sənədləri təhlilin anlayışını, hüquq-mühafizə orqanlarının fəaliyyətində onun əhəmiyyətini, onun ümumi və xüsusi vəzifələrini təhlil etdik. Sizin gələcək fəaliyyətinizdə onun ümumi və xüsusi vəzifələrini təhlil etdik. Eyni zamanda sizin gələcək fəaliyyətinizdə onun rolunu qeyd edərək göstərdik ki, iqtisadi fəaliyyət sahələrində törədilən jinayətlərin aşkar edilməsində, araşdırılmasında tədqiq olunan sənədlərin vaxtında götürülməsi, tədqiq edilməsi və məlumatların sübutetmə prosesində

istifadə edilməsi sahə müvəkkillərinin, əməliyyatçıların və təhqiqatçıların əsas vəzifələrindəndir.

## Sual 2.

Sənədləşdirmə- Mühasibat uçotu metodu elementlərindən biri sayılır. Sənədləşdirmə müəssisə istehsal və təsərrüfat maliyyə fəaliyyəti ilə əlaqədar olan əməliyyatların mühasibat uçotu yazılışlarına hüquqi əsas verən yazılış formasıdır.

Sənədlər müəssisədə iżra olunan təsərrüfat əməliyyatlarının baş verməsinin yazılı sərənjam verilməsini ifadə etməklə, mühasibat uçotu hesabları sistemində yazılış aparılması sistemi uçotun etibarlı, düzgün olmasını təmin etməklə yanaşı ilkin, jari və son nəzarətin təşkilinə, təsərrüfat əməliyyatlarının məqsədə uyğun və qanun tələblərinə uyğun iżra olunmasını təmin edir.

“İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərşini təsdiq edən yazılı şəhadətnamədir” (“Mühasibat uçotu haqqında” qanun, maddə3).

Mühasibat sənədi ijra olunmuş təsərrüfat əməliyyatlarının və uçot yazılışlarının təsdiq olunması formasıdır. Sənədlər əsasında mühasibat yazılışları aparılır. Sənədsiz mühasibat yazılışı ijra oluna bilməz.

Sənəd sözü latınja (documentum) yazılı vəsiqə, şəhadətnamə sözünə uyğun olub, lazımı rekvizitləri olan və ona hüquqi əsas verən yazılış əməliyyatıdır. Bilavasitə sənəd hər bir müəssisədə onun informasiya sistemini təşkil edir. Hazırda uçot-hesabalma əməliyyatlarının avtomatlaşması sənədin əhəmiyyətini daha da artırılmışdır.

Bir sıra xariji ölkə mütəxəssislərinin hesablamalarına görə şirkətdə iki həftə ərzində informasiya sisteminin dayanması həmin şirkətin bütün ijra fəaliyyətinin 75 faiz itirməsinə səbəb ola bilər. Ona görə də təsərrüfat-maliyyə fəaliyyətinin idarə olunmasında və ona analitik nəzarət edilməsində sənədlərin rolu çox böyükdür. Onun köməyi ilə müəssisə rəhbərinin idarəetmə qabiliyyəti və maliyyə nəticələrinin formallaşması vəzifəsi yerinə yetirilir.

Tərtib olunmuş sənədlər əsasında material, əmək və maliyyə ehtiyatlarının hərəkəti üzərində daimi nəzarət təmin olunur. Hər bir sənədi imzalayan şəxs ijra olunan əməliyyatın düzgün, qanunauyğun ijrəsinə nəzarət etməklə, məsuliyyət daşıyır. Bu müəssisədə qənaət reciminin həyata keçirilməsi ilə bərabər hər bir sənədi imzalayan şəxsin bilavasitə məsuliyyətini müəyyən edir. Bununla əlaqədar olaraq müəssisə əmlakının qorunub saxlanması, maddi-məsul şəxslər üzərində nəzarət aparmaqla bərabər öz vəzifəsinə vijdanla yanaşmayan, əmlakın mənimşənilməsinə imkan verən şəxslər müəyyən olunur.

Mövjud olan qanunveri jiliyə görə mühasibat sənədləri bir qayda olaraq təsdiq olunmuş formalarda, nəşr olunmuş şəkildə istifadə olunur.

Pul vəsaitlərini, maddi sərvətlərin və başqa əmlakların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iştirak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənədləşmənin

bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sənədlərin surətləri ilə təmin etmək müəssisədə bu əməliyyatı rəsmiləşdirənin öhdəsinə düşür.

Möhjud qaydalara görə mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud nazirlik və Baş idarələr tərəfindən ümumi prinsiplərə riayət edilməklə işlənib hazırlanmış uçot registrlərində yığılır və sistemləşdirilir.

Ilkin sənədlərdə və uçot registrlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlerin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzaları ilə düzəlişin tarixini göstərməklə təsdiq edilməlidir. Kassa və bank sənədlərinə heç bir düzəlişə yol verilmir.

Ilkin sənədlər, uçot registrləri, mühasibat hesabatları mütləq müəyyən edilmiş qaydada və müddətə müvafiq olaraq saxlanmalıdır. Sənədlərlə işləyən dövrədə onların qorunub saxlanmasıın təmin edilməsinə və vaxtında arxivə verilməsinə baş mühasib məsuliyyət daşıyır.

Ilkin uçot sənədlərinə nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tərəfindən həyata keçirilir.

Sənəd kriminalistika nöqtəyi-nəzərindən hər hansı bir baş vermiş və nəzərdə tutulmuş fakt və hallar haqqında məlumatların qeyd(əks) edildiyi maddi obyektdir.

Azərbaycan Respublikası JPM-nin 135-jı maddəsində isə sənəd-jinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatlar- hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və digər daşıyıcılar sənəd hesab olunur.

Mühasibat uçotu haqqında qanunda sənəd kağız və maşınla oxunan məlumat daşıyıcıları kimi göstərilir.

Təsərrüfat əməliyyatlarının baş verməsi faktlarını özündə əks etdirən sənəd- ilkin uçot sənədi adlanır.

İlkin uçot sənədlərinin tərtibi qaydaları və onlarda əks etdiriləsi rekvizitlər “Mühasibat uçotu haqqında” Qanunun 12-jı maddəsində göstərilir və onlar aşağıdakılardır:

Sənədin(formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri və tarixi, sənəd tərtib edilən müəssisənin adı, təsərrüfat əməliyyatlarının məzmunu və ölçüləri(natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, tamamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxslərin vəzifəleri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa əlamətləri.

Əməliyyatların xarakterindən və uçot məlumatlarının işlənməsi texnologiyasından asılı olaraq ilkin sənədlərə əlavə rekvizitlər daxil edilə bilər.

İlkin sənədlər əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar bilavasitə qurttardıqdan sonra tərtib edilməlidir.

Sənədlərin keyfiyyətli tərtibatına, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsinə, sənədlərdəki məlumatların doğruluğuna məsuliyyəti həmin sənədələri hazırlamış və imza etmiş şəxslər daşıyırlar.

İlkin sənədlərə əsasən məlumatları işləyib qaydaya salmaq və onlara nəzarət etmək üçün ijməl uçot sənədləri hazırlanmalıdır. Bu sənədlər kağızda və maşına məlumat daşıyıcılarında tərtib edilə bilər.

Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öhdəliklərini müəssisənin rəhbərinin təsdiq etdiyi siyahıya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imzalamalıdır.Birinci imza müəssisədə ümumi rəhbərlik funksiyasını ijra edən şəxsə, ikinci imza isə mühasibata rəhbərlik funksiyasını ijra edən şəxsə mənsub olur.

İqtisadi fəaliyyət sahələrində və mülkiyyət əleyhinə törədilən jinayətlərin aşkar edilməsi və istintağı zamanı mühasibat sənədləri jinayət işləri üzrə əsas sübut mənbəyidir. Həmin sahələrdə törədilən jinayətlərin aşkar edilməsi, açılması, tam, hərtərəfli və obyektiv istintağı məhz həmin

sənədlərlə iş qaydasını bilməsindən çox asılıdır. Sizə, gələjək əməliyyat müvəkkillərinə və DİO-in digər sahələrində çalışacaq əməkdaşlara göstərilən sənədlərlə iş qaydalarını bilmək vajibdir. Ona görə də biz, sənədlərin təsnifatını veririk.

Mühasibat sənədləri aşağıdakı əsaslara görə müxtəlif növlərə bölündür: 1) təyinatına görə, 2)yaranma yerinə görə, 3)məzmunun həcmində görə, 4) istifadə üsuluna və 5)keyfiyyət əlamətlərinə görə.

Təyinatına görə sənədlər sərənjamveriji, yəni təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi üçün tapşırıq (banka pul köçürülməsi, görülən iş barəsində naryadlar və s.);

ijraediji - təsərrüfat fəaliyyətinin başa çatdırılmasını əks etdirən və ijraediji sənədlər əsasında mühasiblər tərəfindən tərtib edilən uçot qeydiyyatının rəsmiləşdirilməsi sənədləri (provodkalar, yığım jədvəlləri və s.). Uçotun rəsmiləşdirilməsi sənədləri. Sərənjamveriji sənədlər daha çox uçot reqistrlərinə əməliyyatların qeydiyyatdan keçirilməsi haqqında sərənjam xarakteri daşıyırlar. Yuxarıda göstərilən əlamətlərin hamısını və ya bir neçəsini özündə jəmləşdirən qarışq xarakterli sənədlər də geniş yayılmışdır. Belə ki, kassa məxarij sənədi, pul verilənə qədər sərənjamveriji, verildikdən sonra isə ijraediji xarakter daşıyır. Bundan əlavə, kassa məxarij orderinin tipoqrafiya blankında ötürülmə (provodka) forması nəzərə alınmışdır. Həmin forma doldurulduğdan sonra məxarij orderi uçot əhəmiyyəti kəsb edir.

Təyinatına görə müxtəlif olan, lakin eyni əməliyyatı özündə əks etdirən sənədlər bir-biri ilə sıx bağlı olurlar.

Vəzifələrindən sui-istifadə hallarının araşdırılması zamanı bu hal nəzərə alınmalıdır. Sərənjamveriji sənədin olmaması halı ijraediji sənədin doğruluğuna şübhə yaratmalıdır. Məsələn, tikinti materiallarının müvafiq orqanların göstəriş sənədi olmadan buraxılması jinayət əməlinin olması halı sayılır. İjraediji sənədi olmayan uçot xarakterli sənədlərin aşkar edildiyi təqdirdə müvafiq mühasibat işçilərinin jinayətdə əli olması fərziyyəsi yoxlanılmalıdır.

Yaranma yerlərinə görə sənədlər, yoxlanılan təşkilatın əməkdaşları tərəfindən tərtib edilən daxili, digər müəssisə və təşkilatlardan daxil olan xarici sənədlərə bölünürələr. Deməli, eyni sənədin müxtəlif nüsxələri, həmçinin saxta əməliyyatları özündə əks digər sənədlər başqa təşkilatlarda da ola bilər.

Məzmununa görə sənədlər bir başa təsərrüfat əməliyyatlarını əks etdirən ilkin və ya sadə sənədlərə( kassa orderi, jədvəllər, tələbnamələr və s.) və bir sıra əməliyyatları özündə jəmləşdirən və həmin ana qədər bir neçə ilkin sənəddə öz əksini tapan birləşdiriji (ikinji) sənədərə bölünürələr. Birləşdiriji sənədlər arasında ən geniş yayılanı maddi-məsul şəxslərin hesabatlarıdır( avans hesabatı, anbar müdirlinin hesabatı, kassirin hesabatı və s.)

Bu hesabatlar müəyyən işçilərin fəaliyyətini əks etdirməklə bərabər maddi-məsul şəxslər tərəfindən mühasibatlığa verilən ilkin sənədlərin reyestrləri rolunu da oynayırlar.

Birləşdiriji sənədlər ilkin sənədlərlə sıx bağlıdır. İlkin sənədlərdə təsdiqini tərmayan hesabat qeydiyyatında aşkar edilən yazılar sui-istifadə halları barəsində siqnaldır.

İstifadə etmə üsullarına görə sənədlər birdəfəlik və ya yığıjı sənədlərə bölünürələr. Birdəfəlik sənədlər doldurularkən bir və ya bir neçə təsərrüfat əməliyyatları barəsində yazılar birdəfəlik əməliyyat üçün yazılır( qaimələr, pul jədvəlləri, bankdakı hesabdan çıxarış və s.). Yığıjı sənədlərə isə məlumatlar tədrijən bir neçə gün ərzində və ya bir neçə əməliyyat üçün yazılır. Yığıjı sənədə misal olaraq anbardan istehsal üçün buraxılan materialların lımít kartını göstərmək olar. Sənədlərin, o jümlədən birdəfəlik sənədlərin doludurlma qaydasının pozulması sui-istifadə etmək hallarına imkan yaradır. Məsələn, ödəmə jədvəllərinin “açıq” saxlanılaraq mühasib və ya kassir tərəfindən ehtiyaj olduqda avans, məzuniyyət və b. məbləğlərin ora yazılması kassa əməliyyatlarının aparılması qaydalarının kobud surətdə pozulması olmaqla sui-istifadə hallarına geniş imkan yaradır.

Keyfiyyət əlamətlərinə görə sənədlər iki əsas qrupa bölünürələr:

1.там.

2.натаамам.

Там сənədlər bu tələblərə javab verməlidir:

- 1.Formal tələblərə uyğun olaraq hər bir mühasibat sənədi (kassa məxarij orderi, hesab-faktura) müvafiq formaya uyğun olmalı və bütün lazımi rekvizitlər (tarix,imza,əməliyyatın məzmunu və s.) göstərilməlidir.
- 2.Qanunçuluq tələbləri-tam mühasibat sənədləri özündə məzmununa görə qanuni əməliyyatları əks etdirməlidir.
- 3.Həqiqətə uyğunluq- tam mühasibat sənədləri həqiqətən aparılan əməliyyatları özündə əks etdirməlidir.

Yuxarıda göstərilən tələblərdən birinin belə yerinə yetirilmədiyi halda sənəd натаамам sayılır.

Hansı tələbin yerinə yetirilmədiyindən asılı olaraq натаамам sənədlər bu qruplara bölünürülər:

- 1.Müvafiq rekвизitləri göstərilməyən sənədlər(məsələn, idarə rəhbərinin imzası olmayan ödəmə jədvəli, tarixi göstərilməyən inventarizasiya siyahısı); belə sənədləri başa çatmamış sənəd adlandırırlar;
- 2.Arṭiq rekvizitləri olan sənədlər( təkjə tabelçi tərəfindən deyil, həm də idarə rəhbəri tərəfindən imzalanan tabel, möhürlə təsdiq edilmiş mal buraxma qaiməsi və s.);
- 3.Rekvizitləri uyğun gəlməyən sənədlər (səlahiyyəti olmayan şəxs tərəfindən imzalanan kassa məxarij orderi).

Yuxarıda sadalanan həmin sənədləri mühasibatlığın qəbul etməyə hüququ yoxdur. Təftiş zamanı həmin sənədlər orada göstərilən əməliyyatlar əsasında diqqətlə yoxlanılmalıdır. Sənəddə göstərilən əməliyyat həqiqətən yerinə yetirilmişdirsə, onda həmin sənədi düzgün hesab etmək olar.Məsələn, düzgün doldurulmayan tabeldə göstərilən işçilər əgər həqiqətən də işləmişlərsə, alınma aktında göstərilən materiallar həqiqətən anbara daxil olmuşdursa və s.Yaxud əksinə, düzgün doldurulmayan sənəddə başa çatdırılmayan əməliyyat öz əksini tərmışsa, həmin sənəd

saxta sənəd kimi qiyətənləndirilməlidir və onlar yararsız (keyfiyyətsiz) sənədlər adlanır.

Onları aşağıdakı kimi təsnifləşdirmək olar:

1.Məzmununa görə qanunsuz əməliyyatları əks etdirən sənədlər. Bu qrupa mövjud qayda və qanunlara zidd olaraq tərtib olunan sənədlər daxildir(məsələn, əvvəllər maddi məsul öhdəliyinə götürdüyü pulun xərjlənməsi haqqında hesabatı təqdim etməyən şəxsə yenidən avans pul verilməsi barəsində tərtib olunan kassa məxarij orderi), həmçinin mövjud olan normativ sənədlərin və qiyətənləri pozulmasına yol verməklə tərtib olunan sənədlər(məsələn, əsaslı təmir zamanı işlədirilən materialların silinməsi zamanı normadan artıq göstərilməsi, görülən işlərin məbləğinin naryadlarda qiyətənlərinin şiqirdilməsi və s.).

Bu qrupdan olan sənədlər bütün tələblərə javab verməklə düzgün tərtib olunmuş və görülən işlərin hamısı orada öz əksini təpmiş olsa belə, düzgün və tam sənəd sayıla bilməz.

2.Həqiqətən görülməyən işləri özündə əks etdirən sənədlər.  
Buraya daxildir:uydurulmuş(saxta) təsərrüfat əməliyyatlarını əks etdirən sənədlər. Belə sənədlərə malsız və ya pulsuz sənədlər deyilir. Belə ki, bütün müvafiq rekvizitləri olan (buraxılan malın adı, yüksək mətarixi, alanın və satanın imzaları və s.), lakin faktiki heç bir mal burxılmayan qaiməyə malsız qaimə deyilir.Belə sənədlər jinayətkarlar tərəfindən əksikliyin gizlədilməsi və ya oğurluğun ört-basdır edilməsi üçün tərtib olunur. Pulun alınması barəsində tərtib olunan əslində isə heç bir pul alınmayan kassa məxarij orderi pulsuz sənəd adlandırılır.

3.Həqiqətən aparılan əməliyyatların ayrı-ayrı tərəfləri barəsində yalan məlumatları əks etdirən sənədlər.

Yalan məlumatlar əməliyyatın özünə aid ola bilər.(qaimədə göstərilən malın əvəzinə başqa malın buraxılması, qəbul aktında daxil olan malın miqdarının az göstərilməsi və s.)Yalan məlumatlar həmçinin əməliyyatın aparılma tarixinin dəyişdirilməsi də ola bilər, məsələn, ayın birində daxil olan pulun

əksikliyini gizlətmək üçün daxil olma tarixini ayın onunda göstərmək.Həmçinin əməliyyatın məbləğinin yalandan göstərilməsi halı da ola bilər.Belə sənədə misal olaraq həqiqətən işləyən işçinin əmək haqqı alarkən jədvəldəki “pulun ələ verilməsinin məbləği” qrafasında pulun miqdarının şisirdilərək göstərilməsi.

Yoxlanılan sənədin doğru və ya saxta olmasını müəyyən etmək üçün aşağıdakı halları nəzərə almaq lazımdır.

Bütün tələblərə javab verən tam (yararlı) sənədlər əsl sənəd sayılır. Düzgün doldurulmayan sənədlər yoxlamanın çıxartdığı nəticədən asılı olaraq həqiqi və ya saxta ola bilərlər.

Qeyri-qanuni olan, lakin həyata keçirilən əməliyyatları əks etdirən sənədlər də həqiqi sayılırlar.

4.Əslində olmayan əməliyyatları əks etdirən ( malsız və pulsuz sənədlər) sənədlər saxta hesab olunurlar. Saxta sənədlərə həmçinin məzmununun, tarixinin və ya məbləğinin dəyişdirildiyi sənədlər aid edilir.

Məlum olduğu kimi jinayət hüququ iki növ saxta sənədlərin mövjud olduğunu göstərir – maddi və intellektual.

1.Maddi saxta sənədlərin hazırlanması zamanı bir qayda olaraq jinayətkarlar ya həqiqi sənədlərə dəyişikliklər edirlər, ya da bütünlükdə saxta sənəd hazırlayırlar.

2.Intellektual saxta sənəddə isə həmin sənədin ünvanlığı şəxsə qəsdən yalan məlumat hazırlanır. Saxta sənədlər yüksüz sənədlərə(əgər onlar saxta əməliyyatları əks etdirirlərsə) və ya yüksək sənədlərə (həqiqətən aparılan əməliyyatın məzmunun, tarixi və məbləği dəyişdirilmişdirse) bölünürlər.Buradan belə qənaətə gəlmək olar ki, hər bir yüksüz(və ya pulsuz) sənəd saxta ola bilər, lakin hər bir saxta sənəd yüksüz (pulsuz) sənəd adlana bilməz. Bunun böyük təjrubi əhəmiyyəti vardır. Bir sıra hallarda jinayətkarların ifşa olunması üçün nəinki sənədin saxta olması, həmçinin onun yüksüz və ya pulsuz olması da müəyyən olunmalıdır. Bəzi

hallarda jinayətkarlar sənədin saxtalığını boyunlarına alsalar da, onun yüksüz sənəd olduğunu danırlar.

Belə təhqiqatların birində müəssisənin mühasibi maaş jədvəlinə bir neçə “ölü janların” salınaraq onların əvəzinə imza edərək pulları aldığıni boynuna aldı, lakin həmin pulları müəssisənin tələbatına xərjlədiyini söylədi. Başqa bir işin təhqiqatında baza müdürü malın buraxılması haqqında qaimənin saxta olduğunu boynunamasına baxmayaraq, həmin qaimənin malsız qaimə olduğunu danaraq, malın əvəzinə mağaza müdərinə pul verdiyini etiraf edirdi. Belə hallarda saxta sənədlərin malsız olduğunu sübut etmək üçün yük daşıyanları, sürüjüləri və s. əlaqəli şəxsləri dindirmək, həmçinin jinayətkarların istinad etdikləri başqa sənədləri diqqətlə öyrənmək lazımdır.

Saxta sənədlər əşyayı-dəlil kimi işə tikilir. Belə sənədlər vasitəsi ilə nəinki dəyən ziyanın məbləğini və oğurlanma üsulunu, həmçinin jinayətdə iştirak edən digər şəxsləri də müəyyənləşdirmək mümkündür. Dövlət və ijtimal mülkiyyətin qorunub saxlanılmasında sənədlərin dövriyyəsinin düzgün təşkil edilməsi vajibdir. Sənəd dövriyyəsi dedikdə, həmin sənədin tərtib və təsdiq edilməsindən başlayaraq onun mühasibatda qeydə alınmasına və saxlanılmaq üçün arxivə təhvil verilməsinə qədər bütün hərəkəti nəzərdə tutulur.

Sənədlərin bir məsul şəxsən digərinə verilməsi müvafiq işçilərin imzaları ilə təsdiq edilməlidir. Belə ki, maddi-məsul şəxsin hesabatına tikilən ilkin sənədlər mühasibatlığa verilərkən onu tərtib edən şəxsə qalan surətində mühasibin sənədi qəbul etməsi barəsində imzası olmalıdır. Mühasibatlıqdan statistikaya gedən sənədlər də müvafiq şəxslərin imzası ilə təhvil verilməlidir. Sənədlərin dövriyyəsinin pozulması yolverilməzdır.

### Sual 3.

Müasir şəraitdə müəssisə, şirkətlərdə böyük miqdarda uçot sənədləri və informasiyaları formalaşır. Sənədlərin formalaşması onların ilkin tərtib olunmasından başlayaraq mühasibat uçotu prinsiplərinə uyğun registrlərdə əks olunur. Bütün mühasibat uçotu sənədlərinin rəsmiyyətinə başlanandan onların müəyyən formaya salınması nəticəsində formalaşdıqdan sonra saxlanılmağa (arxivə) verilməsi sənəd dövriyyəsi adlanır.

Bazar iqtisadiyyatı şəraitində müəssisələrdə mühasibat uçotunun düzgün təşkili, sənədlərin vaxtında mövjud olan qanunçuluq tələblərinə uyğun tərtib olunması və nəticə olaraq saxlanılmağa təhvil verilməsinin əhəmiyyəti böyükdür.

Sənəd dövriyyəsinin təşkili iqtisadi subyektlərdə bilavasitə baş mühasibə həvalə olunmuşdur. Baş mühasib sənəd dövriyyəsinin təşkili qrafikasının uçot informasiyalarının işlənməsi sənədlərdə əks olunması, hazırlanması metodikasını müəyyənləşdirməsi və onun yerinə yetirilməsinə daima nəzarət etməlidir. Tərtib olunmuş sənəd dövriyyəsi qrafikində ilkin uçotsənədlərinin ayrı-ayrı bölmələr üzrə vaxtında tərtib olunub mühasibatlığa təqdim olunması daima nəzarətdə olmalıdır. Mühasibatlığa daxil olan sənədlərdə ijra olunan təsərrüfat əməliyyatlarının dzgönlüyü və məqsədəyönüllüyü müvafiq qaydada yoxlanılır. Burada sənədlərdə

hesabların və əks olunmuş uot göstərijilərinin yekunlarının düzgün hesablanması ətraflı yoxlanmalıdır.

Sənədlərin düzgün rəsmiyyətə salınması yoxlanıldıqdan sonra , onlarda əks olunmuş ijraçı şəxslərin imzalarının düzgünlüyü,yəni əsl imzaları da nəzərdən keçirilməlidir.

Sənədlər yoxlanıldıqda onlarda müəyyən səhvlerin olması aşkarlana bilər. Lakin səhvlerin müəyyən olunması ilə məsələ həll olunmur. Buna görə də müəyyən olunmuş səhvin əsası, onun mənası və xarakteri müəyyənləşdirilməlidir.

Səhv müəyyən olunduqdan sonra, həmin səhv düzəldilməlidir.

Səhv müəyyən olunduqdan sonra həmin səhv düzəldilməlidir. Uçot yazılışlarında səhvlerin düzəldilməsinin mühasibat uçotu məlumatlarının etibarlı olmasının təmin olmasına xüsusi əhəmiyyəti vardır.Səhvler düzəldildikdən sonra mühasibat uçotu hesabları üzrə yazılışlar aparılır.

İjra olunmuş mühasibat uçotu sənədləri arxivdə saxlanılır. İlkin uçot sənədlərinin saxlanması mühasibat uçotunun düzgün təşkil olunmasında xüsusi əhəmiyyəti vardır. Sənədlərin normal şəraitdə saxlanması onların tələb olunan vaxtda istifadə olunmasına təminat verir."Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının qanununun 17-jı maddəsində mühasibat uçotu registrlerinin və sənədlərinin saxlanması qaydaları müəyyən olunmuşdur.

Müəyyən olunmuş qaydaya görə, müəəəsisə uçot sənədlərini, mühasibat registrlerini və mühasibat hesabatlarını qoruyub saxlamağa borjludur. Sənədlərin saxlanması müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetin yanında Baş Arxiv İdarəsi Tərəfindən müəyən edilir.

Mühasibat uçotunun hesab olunan planı, mühasibat uçotu üzrə təlimatlar, kodlaşdırma üsulu, müasir maşınlar üçün program məhsulları və onlardan istifadə qaydaları, əvvələjə istifadə edilən uçot üsulları və bunlar əsasında tərtib edilən mühasibat hesabatlarını təmin etmək məqsədi ilə beş ildən az olmayıaraq mühasibatda saxlanılır.

Mühasibat uçotu registrleri və hesabat sənədlərinin saxlanmasının təşkili bilavasitə iqtisadi subyektlərin rəhbərlərinə həvalə olunmuşdur. Müəssisələrdən uçot sənədlərinin götürülməsi mövjud olan qanunçuluğa görə anjaq məhkəmə, prokurorluq və digər istintaq orqanlarının qərarı əsasında aparıla bilər. Bu halda müəssisənin baş mühasibi götürülən sənədlərin surətini çıxarıb sənəd kimi saxlaya bilər.

Pərdələnmiş mənimsəmə və israf jinayətlərinin əksəriyyəti mühasibat uçotu məlumatlarının (rəqəmlərinin) saxtalaşdırılması yolu ilə həyata keçirilir.

Iqtisadi və vergi sahələrində jinayətləri əşya hesablama üsulu ilə aşkar etmək mümkün deyil.

Belə jinayətlər yalnız mühasibat uçot məlumatlarının (rəqəmlərinin) xüsusi tədqiqatı nəticəsində aşkar edib açmaq olur.

Iqtisadi sahələrdə jinayətlər pərdələnmiş şəkildə xarijən mühasibat uçotu məlumatlarında aşağıda göstərilən üç formada özlərini biruzə verirlər:

1. Bir sənədin məzununda olan ziddiyətlər.
2. Bir-biri ilə əlaqədə olan bir neçə sənəd arasında olan ziddiyətlər.
3. Mal dövriyyəsinin qeyri-normal qaydalarla aparılması.

Ona görə də yoxlama obyektlərinin dairəsindən (həjmindən) asılı olaraq, sənədlərin tədqiqi zamanı üç qrup üsullarından istifadə olunur:

1. Mühasibat sənədinin tədqiqi;
2. Bir əməliyyatı əks etdirən bir neçə sənədin tədqiqi.
3. Eyni növlü malların dövriyyəsini əks etdirən uçot məlumatlarının tədqiqi.

Uçot sənədinin tədqiqinin üsulları.

1. Sənədin formasının yoxlanılması. (siz bu üsulu kriminalistika fənnindən keçmisiniz).
2. Riyazi hesablama.

3. Sənədlərin normativlərə əsasən düzgün tərtib edilməsinin yoxlanılması. Məsələn, amortizasiyanın düzgün tətbiq edilməsi, əsas vəsaitlərin silinməsi, normativlərə uyğunluq.

Sənədi formasına görə yoxlayarkən müəyyən etmək lazımdır ki, bütün zəruri rekvizitləri tam doldurulmuşdurmu, belə hallarda formal tələblərə uyğun olmayan sənədlər olur, lazımlı gəldikdə onları kriminalistik ekspertizaya göndərmək lazımdır, siz sənədlərin tərtibi qaydalarını birinji mövzudan yaxşı bilirsiniz.

Belə yoxlamalar zamanı sənəddə şübhəli rekvizitlərin də olub-olmamasına diqqət yetirmək lazımdır. Ona görə də həmin sənədi eyni jüri sənədlərlə müqayisə etmək lazımdır.

Yalnız formasına görə sənədi saxta adlandırmaq olmaz, sənədlər digər üsullarla yoxlanılır.

Riyazi yoxlama zamanı müfəttiş auditor yekun göstərijilərinin düzgün olub-olmamasını həm üfqini (sətirlərlə), həm də şaquli qrafalarda olan məbləğlərin düzgün hesablanması yoxlayır. Məsələn, pul paylama jədvəllərində həm hər bir şəxsin pulu ayrıja yoxlanılır, tutulan vergilərin yekunu, paylanan pulun yekunu və s. hesablanır.

Sənədlərin normativlərə əsasən tərtib edilməsi dedikdə, biz, orada olan məlumatların qüvvədə olan təlimatlara, qaydalar, əmrlərə əsasən qeyd olunmasını nəzərdə tuturuq. Məsələn, təbii itkinin düzgün tətbiq edilməsi.

Ola bilsin ki, sənəd formal jəhətdən düzgün tərtib olunub, amma qanunsuz keçirilən əməliyyatları özündə əks etdirir. Məsələn, böyük məbləğdə nəqd pula müəssisə malala bilməz, əgər sənədlər arasında belə qəbzələr varsa, dəməli, maliyyə nazirliyinin müəyyən etdiyi qayaları pozulub, həmçinin burada mənimsəmə faktları da ola bilər.

Eyni əməliyyatı əks etdirən bir neçə sənədin yoxlanılması.

Jinayətkarlar məsuliyyətdən boyun qaçırmamaq məqsədi ilə saxta sənədlər tərtib edib əməliyyatlar həyata keçirirlər, sonra isə həmin

sənədləri məhv edirlər, həmin sənədlər formal jəhətdən düzgün sənədlərdir, lakin mənimsəmə vasitəsidir (məsələn, əmtəəsiz qaimə). Belə sənədlərdə daxili ziddiyətlər olmur. Belə sənədləri mühasibat məlumatlarında bir neçə əlaqəli sənədlərin yoxlanılması ilə aşkar etmək olur. Belə hallarda həmin sənəd digər bağlı sənədlərlə tutuşdurulmaqla saxtakarlıqları aşkar etmək olur. Bunu qarşılıqlı yoxlama üsulu ilə etmək olur.

Qarşılıqlı yoxlama dedikdə, biz bir sənədin ayrı-ayrı nüsxəlrinin müqayisəsini nəzərdə tuturuq, nüsxələri ayrı-ayrı əlaqəli Müəssisələrdən götürmək olar.

Qarşılıqlı yoxlamanın digər forması dedikdə isə, bir əməliyyatı əks etdirən məlumatı iki və daha çox Müəssisələrdə olan məlumatlarla tutuşdurmağı nəzərdə tutulur. Məsələn, bank, tədarükçü, mal satan, əmanət bankı və s.

Qarşılıqlı yoxlama üsulu o vaxt səmərəli olur ki, sənədlər iki və daha artıq nüsxələrdə tərtib olunsun.

Əgər sənədlər bir nüsxədə tərtib edilibsə, digər metod – qarşılıqlı nəzarət metodu tətbiq olunur.

Hər bir əməliyyat düzünə və yankı bir neçə mühasibat sənədlərində öz əksini tapır. Məsələn, pul paylama jədvəlini iş görmə naryadları ilə, işə çıxma jədvəlləri ilə, şəxsi hesablarla və s. tutuşdurmaq olar.

Qarşılıqlı nəzarət metodunun növlərindən biri də bir-biri ilə bağlı əməliyyatları əks etdirən sənədlərin tutuşdurulmasıdır. Məsələn, malların yerlərini dəyişməsi- bir anbardan o biri anbara apararkən maşın ijarəyə götürülüb, avtobazadan öz maşınlarına benzin siliblər və s.

Eyni növlü qiymətli əşyaların dövriyyəsini əks etdirən mühasibat məlumatlarının (rəqəmlərin) tədqiqi.

Məsələn, bir anbardan o biri anbara mal gedib, bütün müşaiyət edən sənədləri düzgündür, lakin birinji növ mal əvəzinə 3-jü növ aparılıb, fərqi isə mənimsənilib. Belə faktları materialların dövriyyəsinin pozulması üsulu ilə yoxlamaq lazımdır. Aynın axırına nə qədər birinji növ mal olub, ay ərzində nə

qədər mal daxil olub, nə qədər məxarij olunub, əgər məxarij anbarda olan yağıın miqdarından çoxdursa, deməli mənimsəmə faktları mövjuddur.

Əgər eyni tipli əməliyyatlar keçirərkən, tərtib edilmiş sənədlərə başa düşülməyən normalardan kənar hallar varsa, onlar jinayət xarakterli faktların olmasını sübut edir. Məsələn, mal buraxma sənədlərində taranın orta çəkisi bir sənəddə o birindən fərqlənir.

Uçot qeydlərinin bərpa edilməsi üsulları:

Əgər qeydiyyat təlimatlarının tələblərinə əsasən aparılmayıbsa, mühasib-revizor təzədən bütün reqistr blanklarını ilkin sənədlər əsasında bərpa edir. Bərpa vaxtı maddi-məsul şəxslərin iştirakı məjburidir. Tərtib edilən kartoçkalara, reqistrlərə müfəttiş və maddi-məsul şəxslər imza edirlər və onlar təftiş aktına əlavə olunur.

Göstərilən üsulun tətbiq edilməsi aşağıdakı hallarda məqsədə müvafiqdir:

1. Mühasibat və operativ uçotların sənədləri təsadüfən, ya da bilərəkdən məhv edilibsə.
2. Əgər ilkin sənədlərin hamısı və ya onların digər nüsxələri, lysterindədirse, lakin hesab prosesinin qısaldılması üçün analitik uçot aparılmayıbsa.
3. Mühasibat uçotu (analitik və sintetik) bərbad vəziyyətdədirse.
4. Analitik hesablarda qeydiyyat lazımı səviyyədə detallaşmayıb (Məsələn, metal hesabında bütün növlərin qeydiyyatı aparılıb).

Uçot bərpa olunandan sonra isə normal qaydalardan kənarlaşma halları aşkar edilir və əvvəllər pərdələşmiş qeydlər(rəqəmlər) aşkar edilir. Məsələn, hər hansı bir şəxsə ayda iki dəfə əmək haqqı verilib.

Uçot işinin bərpası tam, hissəvi, bütünlükdə və seçmə yollarla aparıla bilər.

Faktiki nəzarət metodu şübhəli sənədlərin kompleks analizi.

Bu metod sənədlər vasitəsi ilə mənimsəmələr aşkar edilməsinin əsasını təşkil edir və təjrübədə jürbəjür formalarda tətbiq edilir.

Sənəd dövriyyəsinin təlimat və əmrlərin tələblərinə əsasən aparılması, başlı-başına buraxılması, qeydiyyat prosesinin düzgün qoyulması, maddi-məsul şəxslərin işinə lazımı səviyyədə nəzarətin aparılmaması və digər neqativ hallar keçirilən bütün əməliyyatların dəqiq qeydə alınmasını mənimsəmə və israf faktlarını aşkar etməyi çətinləşdirir.

Sənədlər düzgün tərtib edilməyibsə, mənimsəmə zamanı onların bir-biri ilə ziddiyətinin zəruri olduğu hallarda, lakin belə ziddiyətlərin olmaması da jinayətlərin aşkar edilməsinə mane olur.

Məsələn, əgər mal buraxılarkən onların miqdarı, yerlərin sayı göstəriləlməyibsə (hesab fakturada və buraxılış vərəqələrində), əlbəttə törədilmiş jinayəti aşkar etmək çətin olur.

Ona görə də sənədlər vasitəsi ilə mənisəmə, vergidən yayılma faktlarının aşkar edilməsi metodikasında vajib elementlərdən biri də (ən əsası) təsərrüfat əməliyyatlarının faktiki yoxlanılmasıdır.

Bu qrup üsulların mahiyyəti digər mənbələrdən alınmış faktiki göstərijilərin qeydiyyat sənədlərində olan məlumatlarla tutuşdurmaqdır.

Göstərilən kompleks metodlara aşağıdakı üsullar aiddir:

1. Müəssisəyə şübhəli sənədlərlə daxil olunmuş malların faktiki yoxlanılması. Belə ki, mağazadan anbara malların qaytarılmasının doğru olmasını yoxlamaq üçün müfəttiş seçmə üsulu ilə inventarizasiya aparmalıdır.
2. Sənədin məzmununda göstərilən əşyaların vəziyyətini (miqdarını) yoxlamaq. Müfəttiş baxış keçirərkən konkret obyektləri yoxlamaqla saxta təsərrüfat əməliyyatlarının olduğunu müəyyən edə bilər.

Məsələn, təmir olunmuş obyektdə nə qədər tıkıntı materiallarının sərf olunmasını, işin həjmini müəyyən edib, tərtib edilmiş naryadların saxta olub-olmamasını müəyyən etmək olar. Bəzi hallarda belə baxışlar keçirilərkən tıkıntı sahəsində mütəxəssislər də dəvət olunurlar.

Lazım gəldikdə müəssisənin istehsal etdiyi məhsulun tədqiqatı zamanı laborator analizlərin aparılması tələb olunur. Məsələn, konfetin, arağın tərkibində olan xammalın miqdarını müəyyən etmək üçün (kəlağayı işini misal çəkmək).

3.Xüsusi təşkil edilmiş nəzarət əməliyyatlarının nəticələrini sənədlərdə olan məlumatlarla tutuşdurmaq.

Məsələn, hər inəkdən nə qədər süd sağılır.Bir marşrutda bir gün ərzində nə qədər sərnişin daşımıq olur və nə qədər pul qazanılır, bir ton konfetin hazırlanması üçün nə qədər xammal lazımlı gəlir.

4.Yoxlanılan sənədi imzalamış şəxslərdən izahatların alınması. Məsələn, kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsi, pulların paylanması (Nij konserv zavodu, Qəsil kəndi), yaxud təsərrüfat əməliyyatlarının bilavasitə iştirakçılarından aşbaz,yük vuran, boşaldan fəhlə və s.)

5.Yoxlanılan sənədlərin məzmunu barədə digər müəssisə və idarələrdən jürbəjür arayışların alınması.

Məsələn, prorabın naryad və siyahılarında (guya işçisidir) göstərilən şəxslərin olub olmamaları barədə məlumat bürosundan arayışlar.

Mühasibat uçotu (qeydiyyatı) məlumatlarının tədqiqi üsullarını biz ona görə ayrı-ayrılıqda açıqladıq ki, metodik nöqtəyi-nəzərdən siz dərk edib başa düşəsiniz. Təjrübədə bu üsulların hamısı kompleks şəkildə tətbiq olunurlar, yəni biri digərini tamamlayır. Çünkü sənədlərin saxta olmalarını biz bir neçə üsuldan istifadə edib kompleks analiz apara bilərik.

Belə halda obyektiv həqiqəti müəyyən edib, jinayətləri aça bilərik, tam, hərtərəfli istintaq apara bilərik.

Sənəd məlumatlarının tədqiqatı təsərrüfat əməliyyatlarının faktiki yoxlama üsulları vasitəsi ilə tamamlamalıdır.

Belə kompleks yoxlamaların müsbət nəticələri iqtisadi sahələrdə jinayətkarlığa qarşı mübarizənin əsasını təşkil edir və Sizə, gələjək polis zabitlərinə bunları bilmək vajibdir.

## **Nəticə.**

Beləliklə, biz sənədlərin təhlilin, sənədlərin anlayışını, mahiyyətini, jəmiyyətdə rolunu, iqtisadi sahələrdə törədilən cinayətlərin açılmasında, araşdırılmasında əhəmiyyətini qeyd etdik.

Sənədlərin saxtalaşdırma üsullarını təhlil etdik, cinayətkarların ifşa olunmasında onların rolunu qeyd etdik.

Həmçinin sənədlərin tətqiqi üsullarını açıqladıq və göstərdik ki, iqtisadi sahələrdə törədilən cinayətlərin tam açılması hərtərəfli və obyektiv istintaq aparılması həmin üsul və vasitələrin mahiyyətini bilmədən qeyri-mümkündür.